



Leyli rolunun əvəzsiz ifaçısı

Rübəbə Xəlil qızı Muradova 22 mart 1933-cü ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olmuşdur. Yeniyətməlik illeri Ərdəbilde keçəsə də, onun sonrakı təleyi, səhnə fədaliyyəti Şimali Azərbaycanla bağlı olmuşdur.

Rübəbə xanım güclü, təsirli, çoxçularlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni (messosoprano) idi. O, 1954-cü ildən ömrünün sonuna dək AOBT-nin solisti olmuş, burada Ü.Hacıbəyovun "Koroğlu", "Əslİ və Kərəm", "Leyli və Məcnun" operalarında Xanəndə qız, Əslİ və Leyli partiyalarını böyük məharətlə ifa etmişdir. Rübəbə xanım Leylii təkrarsız və bənzərsiz idi.

Rübəbə Muradova 28 avqust 1983-cü ildə Bəkida vəfat etmişdir.

Rübəbə Muradova! Səhnəmizin Leylisid! Yox, bu epitet çox azdı onun üçün. Yəqin ki, mən ona Leylilərin Leylisi desəm, kimsə məni qınamaz. Çünkü bu obraz elə bil Rübəbə xanımın iliyindən, qanından, ruhundan gəlirdi, o özünü, ömrünün sevinci, kədərli günlərini bu rolda tapmışdır. Rübəbə xanım Leylini o qədər sevir, onu o qədər ürəkdən-candan oynayırdı ki, adam sadəcə ovsunlarındırı, sehrlənirdi.

Rübəbə xanım Leyli rolunda səhnəyə qədəm basanda 1954-cü il idi. Buna qədər onun keçdiyi yola nəzər salanda, nə qədər enişli-yoxusu olduğunu görürük. Rübəbə Xəlil qızı İraqi (Muradova) 21 mart 1933-cü ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində feldşer ailəsində dünyaya göz açmışdır. 1946-ci ildə Güney Azərbaycanından Quzey Azərbaycanına minlərlə insan köçüb gəlmişdi, Rübəbə də onların sırasında. Beləcə, Rübəbə xanımgil bir müddət Sabirabadda qalırlar, sonra Salyanaya köçürlər. Salyanda yaşayanda Rübəbə xanım bir nəfərlə ailə qurur.

Bu nikahdan Qəmər adlı bir qızı da dünyaya gəlir, amma bu xoşbəxt günler çox çəkmir. Gəncədə təhsil alan eri orada başqa bir qadınla evlənir. Rübəbə xanım ona olan bu gözləmədiyi vəfəsiqliqdan sarsılır. Hələ heç kəsin tanımadığı, səsindən, avazından xəbər tutmadığı Rübəbə o zaman neyləyə bilərdi ki... Ancaq bu cənublu qızı özündə güc tapıb sel kimi gələn dördün üstündən aşa bilir, Salyan Dövlət Teatrına üz tutur.

O zamanlar gənc müğənni Qulu Əsgərov da həmin teatrdə çalışır. Müğənni 1950-ci ildə Bakıya gəlir. Yenə tale onun üzünə gülür. Burada ailə qurur. İçərişəhərdə yaşayırmışlar. 1951-ci ildən Rübəbə xanım M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblına işə düzəlir. Ansamblın xorunda oxuyur.

Düz 1954-cü ilə qədər. Və bir gün Əfrasiyab Bədəlbəyli Bəhram Mansurova deyir ki, solistlərimiz yaşa dolur, qocalır, teatrımıza gəncəri cəlb etmək lazımdır. O da deyir, sizi başa düşdüm. Sonralar Bəhram Mansurov xatırlayaraq yazırkı ki, "...bir gün konser təmamı filarmoniyının xorunda solist Rübəbə Muradovani gördüm. Onun oxumağına, boy-buxununa diqqət yetirdim. Gördüm ki, bizim operamız üçün çox münasibdir. Onun həyat yoldaşı Tələtlə danışb fikrimi ona söylədim. Dədim ki, icazə verin mən Rübəbəni apardım opera teatrına, baş rolda oynamayaq. Ərinin etiraz etməyinə baxmayaraq, qayınatası dedi ki, Bəhram Ma-



Leyli - R.Muradova
Məcnun - Ə.Əliyev

Sədi Süleymanın oğludur, dədə-babadan burada, İçərişəhərdə bizi qonşudurlar. O ki məsləhət bilir, Rübəbə, dur get Bəhramla teatra. Mən Rubəbəni apardım teatra. Əfrasiyabla danışdım, bir "Mahur-Hindi" muğamı çalıb Rübəbəni oxutdum. Əfrasiyab qulaq asdı, çox xoşuna gəldi. Dedi: "Bundan yaxşı Leyli olar, sən tez məşqə başla".
Beləliklə, Rübəbəni teatra götürdü. Mən onu baş rola hazırladım. Məşq zamanı gördüm ki, Rübəbənin Leylisi o biri Leylilərdən fərqlidir. O, əsərin qəhrəmanına xas olan bütün xüsusiyyətləri ustalıqla tutmuşdu. Leylinin həycənlərini sxematik yox, yaşıyaraq təcəssüm etdirirdi" (B.Mansurov. "Ömür qıysa..." Bakı, səh. 65).

Doğrudan da, Rübəbə Leylini bambaşqa oynayırdı, onun tamaşaşa oynadığı şam səhnəsinə sakit, həycənsiz baxmaq çox çətin idi. Rübəbə xanımın səsinin özündə də hər sədə olmayan tamam ayrıca bir keyfiyyət vardı.

Minlərlə səslər içindən seçilən, boy göstərən, tanınan, obrazlı, yaddaqalan səs idi. O, uzun illər Leyli rolunda oynayıb. Məcnun rolonun ifaçılardan - Əlövsət Sadiqovla, Əbülfət Əliyevla, Bakır Haşimovla, Əli Mehdiyevlə, Arif Babayevlə, Baba Mahmudogluyla, Cənəli Əkbərovla təraf-müqabil olmuşdur. Rübəbə xanım özü müsahibələrinin birində belə demişdi: "Mən Üzeyir Leylis-

nin məcnunuymam. Leyli rollunda ifaçı olduğunu büsbüütün unuduram, tamamilə Leyliləşirəm". Bəli, o doğrudan da səhnədə büsbüütün Leyliləşirdi. Onun oxumağında şəxsi taleyi, Cənub həsrəti də aydınca hiss olundur.

Müğənni opera teatrında Leylidən başqa "Əsli və Kəram"da Əsli, "Şah İsmayıllı"da Ərabzəngi, "Koroğlu"da Xanəndə qız, "Gəlin qayası"nda Sənəm rollarını məharətlə ifa etmişdir.

Xalq artisti (1971) Rübəbə Muradova xalqımızın çox sevdiyi müğənnilərdən idi. Onun bənzərsiz səsi yazılmış vallar, lent yazıları unudulmaz yadigarlardır. Oxuduğu

"Hümayun" muğamı, "Qaragılı", "Ahu kimi", "Dağlardan aşdım", "Gəl biza, yar" kimi xalq mahnları muğam-mahnı ifaçılığımızın ən dəyərli incilərindəndir. Onun "Gəl biza, yar" xalq mahnısında "Segah" muğamı üstə oxuduğu
*Sənsiz, ey şux, manım xos güzəranım yoxdur,
Sən ki yoxsan, elə bil cismində canım yoxdur, -*

harayı milyonların könlündə əks-səda verən təkrarsız bir ifasıdır.

Rübəbə Muradova ömrünün son ilində sağalmaz, müalicəsi olmayan bir bələya tuş gəldi. Qaça bilmədi bu acı, üzüctü qismətdən. Üzeyir bəyin Leylisini canı, ruhu qədər əziz bilən Rübəbə xanım 1983-cü il avqustun 28-də dünyasını dəyişdi.

Heyiflər olsun ki, Rübəbə xanım Azərbaycanımızın müstəqilliyini görə bilmədi. Sərhəd-dən sərhədə həsrətlə baxan, yolu Araz qırğına düşəndə torpağı qucaqlayıb hönkür-hönkür ağlayan Rübəbə xanım bu gün sağlam olsayıdı, Ərdəbili, Təbrizi gəzib gələrdi. Bir daha "Yanıram, halıma bir qolbi yanamım yoxdur" oxuyub, gőzümüzün qabağında şam kimi əriməzdidi. Heyiflər olsun ki, ölməz sənətkarımız öz Leylisi kimi "Vüsələ yetməyib, zarü natəvan qaldı..."

● Mustafa ÇƏMƏNLİ